

FƏXRƏDDİN SƏFƏRLİ

AMEA Naxçıvan Bölümü

E-mail: hacifexreddin@yahoo.com.tr

NAXÇIVANDA XALÇAÇILIĞIN İNKİŞAFI TARİXİNDƏN

Məqalədə Naxçıvanda xalçaçılığın inkişafı tarixindən bahs olunur. Qeyd olunur ki, xalçaçılıq Azərbaycanda ermənidən bir neçə yüz əvvəl meydana gəlmış, erkən orta asrlar zamanı müstəqil sənət sahəsinə çevrilmişdir. Qoşunçuluğun inkişafı, boyaq bükşüllər ilə zəngin olmasa bölgədə orta asrlar zamanı xalçaçılığın inkişafına güclü təsir göstərməmişdir. Məqalədə, həmçinin xarici dölkəşərin muzey və kolleksiyalarında saxlanılan Naxçıvan xalçaları haqqında məlumat verilmişdir.

Açar sözər: Naxçıvan, xalça, muzey, orta asrlar.

Naxçıvan Muxtar Respublikasında hayatı keçirilən genişmiqyaslı işlər içarısında xalq yaradıcılığı, xalqın adət və ananələrini özündə əks etdirən dekorativ tətbiqi sənət nümunələrinə diqqət və qayğı xüsusi yer tutur. Məhz bu diqqət və qayğının nəticəsi olaraq 1998-ci ildə Naxçıvan Dövlət Xalça muzeyi yaradılmışdır. Əvvəllər Xan sarayında fəaliyyət göstərən muzey 2010-cu ildə yeni binaya köçürülmüşdür. Muzein ekspozisiyası yeni eksponatlarla zənginləşdirilmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikasında bu qədim dekorativ tətbiqi sənət növünün inkişaf etdirilməsi üçün bir sıra təşkilatlı işlər hayatı keçirilmiş, Naxçıvan Regional Peşə Tədris Mərkəzində "Xalçaçılıq" üzrə peşə kursları açılmış, Naxçıvan Qızlar Liseyində "Tikiş, toxuculuq və xalçaçılıq" dərnəyi yaradılmış, Naxçıvan Biznes Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunmuşdur. Sonralar bu sahəyə dövlət qayğısının yeni təzahürü olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Tağıbov 7 fevral 2009-cu ildə xalçaçılıq sənətini da özündə birləşdirən xalq yaradıcılığı ilə əlaqədar "Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Günü"nin keçirilməsi haqqında" sərəncam imzalandı. Naxçıvanın qədim sənətkarlıq mərkəzlərindən biri olduğunun vurgulandığı sərəncamın preamble hissəsində xalçaçılıq sənətinə də toxunulur və qeyd olunur ki, "Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar xalq yaradıcılığının müüm qolu olan el sənətkarlığının 5-7 minillik inkişaf yolu keçdiyini sübuta yetirir. Qədim xalq sənəti sahələri olan dulusçuluq və daşış-

ləmə Neolit, metalişləmə isə Eneolit dövründən məlum idi. ... Naxçıvanda sənətkarlıq daha da inkişaf etmiş, xalq sənətinin ağacılıqla, misqərlilik, zərgərlilik, ipakçılık, boyaqçılıq, dabbaqlıq, dülgərlilik, toxuculuq xüsusilə də xalçaçılıq kimi sahələri genişlənmiş, Naxçıvanın zövqlə hazırlanmış müxtəlif məişət aşyaları və zərgərlik məmələtləri böyük şöhrət qazanmışdır" (13, s. 399-400).

Bu sərəncamın ardınca Naxçıvan Muxtar Respublikası Ali Məclisinin IV çağırış IV sessiyasında 2012-ci il Ali Məclis Sədri tərəfindən "Milli dəyərlər il" elan olunmuşdur. İstər Xalq Yaradıcılığı Günülarının keçirilməsi haqqında sərəncam, istərsə də Milli dəyərlər ili muxtar respublikada xalçaçılığın inkişafında mühüm rol oynadı. "Azərbaycan xalçaları: Naxçıvan qrupu" xalçaları haqqında əsər yazıldı (4) və altı dildə nəşr olundu, bir sıra əlavə işlər görüldü. Bu yaxınlarda bu istiqamətdə dənə bir uğurlu addım atıldı. "Naxçıvan xalçaçılari" adlı möhtəşəm əsər hazırlanı (10), "Azərbaycan xalçaları: Naxçıvan qrupu" jurnalı işıq üzü gördü (5) və 8 noyabr 2013-cü ildə Naxçıvan Dövlət Xalça muzeyinin yenidənqurmadan sonra qeyd olunan bu yeni naşların, "Naxçıvan xalçaları" sənədi filmi və Xalça muzeyinin internet saytı ilə birləşdə yüksək səviyyədə təqdimat mərasimi keçirildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov mərasimdə iştirak və çıxış etdi. Yığcam, ancaq program xarakterli çıxışında Ali Məclisin Sədri Naxçıvan bölgəsində xalçaçılığın tarixini, bu sənət növünün inkişaf yoluna nəzarət salmış və demişdir: "Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, içtimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraitini Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrində birinə çevirmişdir. Bu arzida istehsal olunan iri ölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məsələdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əkər olunmuş ibtidai gil cəhərlər və sümükdən hazırlanmış iy uclar Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir. Orta əsr müəllifləri Naxçıvanda xalçaçılığının geniş vüsət alması və bu arzida toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar vermişlər (16, 9 noyabr 2013-cü il)".

Arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş maddi-madaniyyət nümunələri və xalçaçılığın tarixi ilə məşğul olan tədqiqatçılar təsdiq edir ki, bu sənət növü Azərbaycanda eramızdan bir neçə əsr əvvəl meydana gəlmüş, erkən orta əsrlər zamanı müstəqil sənət növüne çevrilmişdir. Bu dövrdə Azərbaycanın bir sira şəhərlərində, o cümlədən Naxçıvan şəhərində xalçaçılıq sənəti nəinki inkişaf etmiş, hətta böyük şöhrət qazanmışdı. Ona görə də tədqiqatçılar haqqı olaraq Naxçıvan bölgəsini, xüsusilə Naxçıvan şəhərini Azərbaycan xalçaçılıq məktəbinin mühüm mərkəzlərindən biri olması fikrindədirler.

Azərbaycan xalçaçılıq sənəti çox böyük inkişaf yolu keçmiş, xalça ustaları bu sənətə çox yaradıcılıqla yanaşmış, toxucular öz işlərində yerli xüsusiyətləri nazara almış, nəticədə Azərbaycan xalçaçılıq sənətinin müxtəlif qrupları sırası-

da Quba-Şirvan, Qarabağ, Gəncə-Qazax və Naxçıvan-Təbriz qrupları açıq-aydın seçilməyə başlamışdır.

İnsanların qidalanmasında böyük rol oynayan dadlı atına, südünə, toxuculuqda əvəzsiz xammal olan yüksək keyfiyyətli yununa olan təlabatla əlaqədar hələ qadim zamanlardan Azərbaycanda və onun qadim ticarət və sənətkarlıq mərkəzlərindən biri olan Naxçıvanda qoyunçuluğun əsas təsərrüfat sahələrindən birinə çevriləməsi bu arazidə toxuculuğun, o cümlədən xalçaçılığın inkişafı üçün müsbət şərait yaratmışdır.

Naxçıvanın əsas ərazilərindən olan Culfa bölgəsinin və ətrafinin, sonralar Azad-Ciran adlandırılan bu ərazinin xalçaçılıqda geniş istifadə olunan təbii boyaq bitkisi olan boyaqotu (marena) ilə zənginliyi də arazidə xalçaçılığın, ümumiyyətlə, toxuculuğun inkişafını şartlaşdırın amillərdən olmuşdur. Həmçinin, qeyd olunan ərazidə dünyanın digər yerlərində çox da rast gəlinməyən, boyaqçılıqda əvəzsiz xammal hesab edilən qırmızı böcəklə zəngin olması da toxuculuğun və onun əsas sahələrindən biri olan xalçaçılığın yüksək səviyyədə inkişafı üçün zəmin hazırlamışdır. El arasında "Qırmızı" adlanan keyfiyyətli tünd-qırmızı rəngin istehsalında əvəzsiz xammal olan qırmızı böcəyin yiğilmasından bəhs edən M.Vəliyev (Baharlı) 1921-ci ildə nəşr etdiirdiyi "Azərbaycan" kitabında qeyd edir ki, Gəncə və Naxçıvan quberniyalarının möhsul verməyən çöl-lərində, xüsusən də, Arazyan vadının bataqlıq və şoranhı torpaqlarında qırmızı böcək adlanan və olduqca bahalı qırmızı boyaya verən xüsusi qiymətli haşərata rast gəlinir. O çox kiçikdir, boz, qırmızı və ağ rəngdə olur. Dinc vaxtlarda hər il orta hesabla göstərilən quberniyaların kənd şalalı taxmanın 500 pud qırmızı böcək yığır və boyaqçı sənətkarlar satırı (15, s. 117). Qeyd etmək yerinə düşər ki, Culfa və ətrafında toplanan boyaqotu (marena) və qırmızı böcək yerli tələbatı ödəməklə yanaşı xarici bazarlara da çıxarıldı və həmin bazarlarda yüksək qiymətləndirilirdi. Ona görə də Culfa orta əsrlər zamanı boyaqotu və qırmızı ixrac edən mühüm markaza çevrilmişdi.

Həmçinin, Ordubad bölgəsinin qadim zamanlardan mühüm ipakçılık mərkəzinə çevriləməsi, burada yüksək keyfiyyətli ipak istehsal edilməsi isə Naxçıvanda ipak xalça toxunması üçün xammal bazası olmuş və bunun üçün müsbət şərait yaratmışdır. Beləliklə, Naxçıvanda gözəl yun xalçalar toxunması işi genişlənmişdir. Burada qeyd etmək yerinə düşər ki, Naxçıvan bölgəsinin qadim ticarət və sənətkarlıq mərkəzlərindən sayılan Culfa şəhərinin adının izah variantlarından biri kimi farsca "self" (ayırcıcı) sözü ilə əlaqələndirilməsi (11, s. 46, 92; 14, s. 4) faktı da burada ip ayırcılıyının, dələyişi ilə toxuculuğun inkişafından xəbər verən mühüm faktlardandır.

982-ci ildə arəb dilində qələmə alınan "Hüdud əl-Aləm" əsərində Azərbaycan xalçalarından bəhs olunur və qeyd edilir ki, "Muğan öz çuval və palazzları, Naxçıvan, Xoy, Salmas şəhərləri zili, xalça, tumanbağı (qaytan) və saira toxuma məmulatları ilə, Ərdəbil və Şirvan isə ipak və yundan toxunmuş rəngli parçaları ilə şöhrət qazanmışdır" (20, s. 32b, 33a). XI-XII yüzilliklərdə Azə-

baycanın iri iqtisadi mərkəzi olan Naxçıvan şəhəri Atabayların hakimiyyəti dövründə inkişaf etmiş sənətkarlıq istehsalına malik idi. Şəhərdə müxtəlif sənət sahələrini təmsil edən mahir ustalar – toxucular, bənnələr, çini qab və ağac emalətçisi ustaları, zərgarlar və başqa sənətkarlar çalışırdılar. Şəhərin sənətkarlıq istehsalında toxuculuq və onunla bağlı olan sahələr – Çin parçası (xətai), zərif örtük, xalça, keçə, cuxalıq yun parça, hamam fitaləri üçün nazik şal və pambıq parça istehsalı mühüm rol oynayır (2, s. 406-407). Burada nadir xalça növlərindən olan gözəl zili, şadda, vərnə, kılım və sair toxumurdu. Xalçaçılığın tarixi ilə məşğul olan alimlərin fikrincə şadda və vərninin mənşəyi Naxçıvana məxsus olmuş və onlar zaman keçdikcə başqa yerlərə yayılmışdır (8, s. 5; 9, s. 103).

X-XII əsrlərdə Naxçıvanda xalçaçılıq o dərəcədə yüksək inkişaf səviyyəsinə çatmışdır ki, Azərbaycan şəhərlərində toxunan müxtəlif növ xalçaların ornament və təsvirlərinin tərtibatında naxçıvanlı sənətkarların əl işlərindən istifadə olunmuşdur. Görkəmlə xalça ustaşı və tadqiqatçısı L. Kərimov bu haqqda qeyd edir ki, orta əsr Azərbaycan şəhərlərində istehsal olunan xalçaların bödii tərtibatında Əcəmi Əbübəkr oğlu Naxçıvanı, Əhməd Əyyub oğlu Naxçıvanı kimi görkəmlə Azərbaycan sənətkarlarının yaxından iştirak etdiyini ehtimal etmək olar (7, s. 59).

Zəmanəmizdək golib çatan qədim Azərbaycan xalçaları çox təsəssüflər olsun ki, orta əsrlərdən bəri müxtəlif vasitələrə dünyanın bir sıra yerlərinə aparıldığından ölkəmizin müzeylərində deyil, başqa ölkələrin müzeylərində saxlanılmışdır. Məsələn, İstanbulun "Türk və İslam müzeyi"ndə tamaşaçılara təqdim olunan XIII-XIV əsrlərə aid xalça indiyadək golib çatan ən yaşlı Azərbaycan xalçası hesab olunur (1, s. 354). Berlin İncəsənət müzeyinin Şərqi bölməsində isə qədim süjetli xalçalarımızdan XV yüzilliyyə aid olan "Qazax" xalçası nümayiş etdirilir.

XV yüzillik Azərbaycanda xalçaçılığın inkişafında mühüm mərhələ təşkil edir. Bu dövrdə istər ölkə daxilində, istərsə də xarici bazarlarda Azərbaycan xalçalarına böyük tələbat vardi. Bu xalçalar, onların üzərində işlənən ornament və təsvirlər, çəşnilər orta əsr miniatür ustalarının diqqətini cəlb etdiyi kimi, Qəribin İntibah dövrü rəssamlarının da marağına səbab olmuş, onlar öz əsərlərində Azərbaycan xalçalarının surətlərini əks etdirmişlər. Məsələn, Niderland rəssamı Hans Memlinqin (1433-1494) 1472-ci ilə çəkdiyi maşhur "Maryam öz körpəsilə" boyu əsərində Quba-Şirvan tipli xovlu Azərbaycan xalçası, venesiyalı Karlo Krivellonun (1430-1493) "Müjdə" əsərində Gəncə-Qazax xalçası, başqa bir italiyalı rəssam Dominiko de Bortalonun "Findlinqin toyu" əsərində Qazax xalçası təsvir edilmişdir (1, s. 354; 3, s. 114).

XVI yüzillikdə həm bödii səviyyəsi, həm də istehsal hacminin artması baxımından öz inkişafının xüsusi mərhələsinə keçən Azərbaycan xalçaları şəhər və kənd əhalisinin geniş kütłələrinin, sarayların, feodal əyvanların çadırlarının başlıca elementi olmuşdur. ...Qızılı və gümüşü saplarla işlənmiş ipək xalçalar

Qızılıbaş ayanlarının başlıca məsiş tələbatından birinə çevrilmişdi (3, s. 229). XVII əsrda da yüksək inkişaf səviyyəsində olmuş bu sonat növü sonrakı vaxtlarda da sənətkarlığın aparıcı sahələrində biri olmuş, Azərbaycanda xalçaçılıq üzrə iki mərkəzlər yaranmışdır.

Rus tədqiqatçısı A.Piralov 1913-cü ildə Sankt-Peterburqda nəşr etdirdiyi kitabında xalçaçılıqla əlaqədar çox maraqlı statistik məlumatlar vermişdir. Alimin məlumatına görə, 1912-ci ildə Gəncə vilayətinin 222 kəndində 33069 nəfər kustar xalçaçı olmuşdur ki, bu da kəndlərdə yaşayan əhalinin 49 faizini və həmin vilayətdə olan kustarların 56 faizini təşkil edirdi. Həmin tarixdə Quba vilayətinin 111 kəndindən 97-sində 39979 xalçaçı işləyirdi ki, bu da Quba vilayətində çalışan kustarların 81 faizini təşkil edirdi (18, s. 56, 59, 78).

Naxçıvan bölgəsinin kənd tipli yaşayış məskənlərində yaşayan yaşlı əhalinin şahidliyinə görə, Naxçıvanın bütün kəndlərində qadınlar, xüsusilə qız uşaqları xalça toxumağı bacarmışlar və onlar qış dövründə, başqa sözlə desək yaz, yay, payız təsərrüfat işlərinin qurtarmasından sonra xalça toxumaqla məşğul olmuşlar. Həm də bu işi yerinə yetirək qohum və qonşuların qadınlarının köməyindən geniş şəkildə istifadə olunmuşdur. Bölgədə xalçaçılığın geniş yayılması səbəbindən ki, "Naxçıvan abidələri ensiklopediyası"nda "Naxçıvanın elə bir kəndi tapılmaz ki, orada xalçaçılıq sənətinin hansısa bir növü ilə məşğul olmasınlar" fikri xüsusi olaraq vurğulanmışdır (12, s. 357). Ona görə də A.Piralovun Gəncə və Quba vilayətlərinin timsalında xalçaçılıqla əlaqədar təqdim etdiyi yüksək rəqəmləri tam mənası ilə Naxçıvan bölgəsinə də aid etmək olar.

Qadim və orta əsrlər dövründə bəri insanların rahathlığını təmin edən və sitəvə çevrilən xalça insanların məsiyatına o dərəcədə çox daxil olmuşdur ki, əzə gedən qızlara cehiz kimi müxtalif növ xalça nümunələri də verilməsi bir hayat normasına çevrilmişdi. Cehizlik xalçalar isə adətən əzə gedəcək qızın özü və ya ailə üzvləri tərəfindən toxunurdu. Orta əsrlər zamanı, hətta XX yüzilliyin ortalarına qədər xalçaçılığın xalqımızın məsiyatında mühüm yer tutması səbəbindən ki, bu sənəti bacarmaq əzə gedəcək qızların evdarlığının, iş-güç bilmələrinin göstəricilərindən biri kimi dəyərləndirilirdi. Yaşlı əhalinin dediyinə görə, hər hansı bir qızə elçiliyi gələn qadılardan biri nişanlanacaq qızdan gizlice "qızım, gəbə toxumağı bacarırsanmı?" deyə soruşarmış.

Azərbaycan xalçaları öz gözəlliyi ilə müxtalif vaxtlarda əraziyə gələn əcnəbilərin diqqətini cəlb etmiş, onlar orta əsr dekorativ tətbiqi sənətimizin bu gözəl nümunələrini dəyər-dəyməzinə satın alaraq özləri ilə aparmış və ya başqa yollarla ölkədən çıxarılmışdır. Həmin nümunələrin beziləri dünyanın bir sırə məşhur muzeylərinin və xüsusi adamların kolleksiyalarının bəzəyinə çevrilmişlər. Məhz bu cür satınalmaların, xəlvəti aparmaların nəticəsidir ki, bir sırə məşhur Azərbaycan xalçaları, o cümlədən 1539-cu ildə Təbrizdə Ərdəbil məscidi üçün toxunmuş 56 kvadrat metrlik "Şeyx Səfi" xalçası Londonun "Viktoriya və Albert" muzeyində saxlanır. XIII-XVIII əsrlərə aid çoxlu Azərbaycan xalçaları İstanbulun "Türk və İsləm əsərləri muzeyi"ndə mühafizə edilir. XVI

əsər aid Qarabağ xalçaları ABŞ və Qərbi Avropa kolleksionerlərinin kolleksiyalarında, XVI əsər aid Təbriz, XVII əsər aid Qarabağ xalçaları ABŞ-in Nyu-York şəhərindəki "Metropoliten" incəsənət muzeyində nümayiş etdirilir.

Xarici ölkələrin muzeylərində saxlanılan Azərbaycan sənət abidələrinə xüsusi məqalələr silsiləsi həsr etmiş akademik Rasim Əfəndinin tədqiqatlarından aydın olur ki, Fransanın "Dekorativ Sənətlər" və "Luvri" muzeylərində (6, 25.01.2008), Moskvadan "Dövlət Şərqi Xalqları muzeyi"ndə, "Elmi-Tədqiqat Bədii Sənaye Institutunun muzeyi"ndə (6, 28.02.2008), Türkiyənin İstanbul şəhərindəki "Türk və İslam əsərləri muzeyi"ndə, "Topkapı Sarayı muzeyi"ndə, "Xalça muzeyi"ndə, Konyanın "Mövlana muzeyi"ndə (6, 18.07.2008), Böyük Britaniyanın "Viktoriya və Albert muzeyi"ndə, Liverpul və Qlazqo şəhərlərinədəki muzeylərdə, Londonun Nyu-Bond küçəsində yerləşən qədim şərqi mallarının alveri ilə məşğul olan şirkətin kolleksiyasında (6, 01.10.2008), Londonda Ceyms Kristi şirkətinə məxsus olan Əntiq mallar mağazasında (6, 17.11.2008) və sair şəhərlərdə fəaliyyət göstərən muzeylərdə və şəxsi kolleksiyalarda çoxlu Azərbaycan xalçaları nümayiş etdirilir.

Naxçıvanda xalçaçılıq sənətinin yüksək səviyyədə inkişaf etməsini arxeoloji materiallar, orta əsr qaynaqları və bir sıra digər faktlar sübuta yetirdiyi kimi, əzəzidə indiyədək gəlib çatan maddi-madaniyyət nümunələri, o cümlədən epiqrafik faktlar da təsdiq etməkdədir. Ordubad şəhərinin şərqi tərəfində yerləşən və yerli əhali tərəfindən "Malik İbrahim qəbiristanlığı" adlandırılan məzarlıqdə keçən yüzilliyin 80-ci illarının əvvəllərində bir ədəd başdaşı tipli qəbirüstü xatır abidəsi üzərində arəb dilində hakk edilmiş epiqrafik motiv-kitabə və ondan aşağıda xalça toxunuşunda istifadə edilən və bu işdə həlledici əhamiyyətə malik olan iki ədəd həvə təsviri qeydə alınmışdır. Fəlsəfə doktoru dissertasiyasının yazılımasında istifadə etdiyimiz bu abida üzərində hakk edilmiş kitabədən aydın olur ki, başdaşı Zeynəli adlı adamın qəbri üzərində qoyulmuşdur (19, s. 52). Xatırəsinə hazırlanmış başdaşı üzərində həvə təsvirlərinin hakk olunması, etnoqrafik məlumatların da təsdiq etdiyi kimi, mərhum Zeynəlinin sağlığında – XVI-XVII yüzillikdə xalçaçılıqla məşğul olmasını göstərmək, vurgulamaq səbabından irəli gəlmişdir. Bu fakta – xalça toxunuşunda istifadə olunan alətin təsvirinin qəbirüstü xatırə abidəsi üzərində hakk olunmasına əsasən demək olar ki, xalçaçılıq sənəti orta əsrlər zamanı Naxçıvan bölgəsinin müümü yaşayış maskənləriindən olan Ordubad şəhərində yüksək inkişaf səviyyəsinə çatmış, Zeynəli isə bu sənətin məşhur nümayəndələriindən biri olmuşdur.

Yaxud da, tarixi daim Naxçıvan bölgəsi ilə sıx bağlı olan, hətta tarixin müxtəlif dövrlərində Naxçıvan adı ilə yaradılan inzibati ərazi vahidlərinə daxil edilən Sisyan rayonunun Urud kəndində qeydə alınaraq tədqiq olunan sənduqə tipli iki ədəd qəbirüstü xatırə abidəsi üzərində hakk edilən həna (xalça toxumaq üçün qurulan dəzgah) təsvirlərini, xalça toxuma prosesini də burada xatırlatmaq yerinə düşər. AMEA-nın müxbir üzvü M.Nemət tərəfindən 1961-ci ildə Urud qəbiristanlığında tədqiq və nəşr edilən bu abidələr üzərində hakk edilən təsvirlər

ərazidə xalçaçılıq sənətinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Qeyd etmək yerinə düşər ki, həmin abidələr sonralar ermanı vandalları tərəfindən məhv edildikləri üçün M. Nəmatin tədqiqatları (fotoşəkillər və kitabələrin oxunuşu) həmin abidələr haqqında məlumat verən vəgənə mənbələrdir.

Alimin tədqiqatlarından aydın olur ki, sənduqalardan biri hicri-qəməri təqvim ilə 992-ci ildə (miladi 1584-cü il) vəfat etmiş Aysoltanın xatırmasına hazırlanmışdır (17, s. 72). Abidənin sağ yanında xalça toxunuşu sahnəsi təsvir olunmuşdur. Burada sol tərəfdə oturmuş qadın sağ əlində kirkit (xalça toxunuşunda istifadə olunan, sümükdən və ya ağacdan düzəldilmiş haçaağılı alət) tutmuşdur. Sol əli sərbəstdir. Onun başı üzərində yundan sarılmış yumaq təsvir olunmuşdur. Bu qadından sağ tərəfdə hana (dəzgah) təsviri, ondan sağda isə ikinci bir qadın təsviri həkk edilmişdir. Oturmuş vəziyyətdə olan və sol əlində həvə alatını tutan bu qadın sağ əlini xalça toxunuşunda asas xammal olan yunu daramaq üçün istifadə olunan yun darağının üstüne qoymuşdur. Həmin qadından yuxarıda yənə də kirkit, xalça toxunuşunda tez-tez istifadə olunan qayçı, yun ip-lilik və yumaq təsviri həkk edilmişdir. M.Nemətin fikrincə burada xalça toxuma prosesi təsvir olunmuşdur (17, s. 49, 72, 188 – şəkil 1049).

Həmin qəbiristanlıqdə M. Nəmət tərəfindən tədqiq olunan başqa bir sanduqə tipli qəbirüstü xatırə abidəsinin yan tərəfində isə sol tərəfdə həna (dəzgah), markazda əlində su qabı tutmuş insan, ondan sağ tərəfdə isə buxarı qarşısında əllərini yuxarı qaldırmış vəziyyətdə olan şaman təsviri hakk olunmuşdur (17, s. 49, 72-73, 188 – şəkil 1054).

M.Nemətin fikrineca, Naxçıvanın dağlığı arazilerinin əhalisinin xalçaçılıq sənəti ilə məşğul olması burada yun darama, paltar, xalça, palaz, xaral, cecim, xurcun və başqa məişət aşyalarının düzəldilməsi üçün yun ipliyin hazırlanması işi inkişaf etmişdi. Inkişafi burada xirdabuynuzlu heyvandarlığın yayılmasına kömək etmiş xalçaçılıq Naxçıvanın dağlığı rayonlarının əhalisinin əsas məşğulliyət sahələrindən biri olmuşdur. Bunu həmçinin bu rayonların isti paltar və aşyalar tələb edən iqlim şəraiti də şərtləndirmişdir (17, s. 49).

Cox təəssüflər olsun ki, digər maddi-maddiyyət nümunalarımız kimi, xalçalarımız da bədnam və çörək itirən qonşularımız ermənilər tərəfindən XIX-XX yüzilliklarda, xüsusilə XX yüzilliyin 50-60-ci illərində oğurluq və başqa vasitələrlə daşınaraq indiki Ermənistana aparılmışdır. Ermənilərin hamının vaxtlar Kirovabad adlandırılın indiki Gəncə şəhərində toxunan sintetik xalçaları gətirərk kəndlərimizdə köhnəlmış xalçalara – dekorativ tətbiqi sənətimizin gözəl nümunalarına dayışarak kütləvi suradə Ermənistana aparmalarını yaşı nəsil yaxşı xatırlayır. Məhz bu daşmalar nəticəsində əla keçirilən nadir xalçalarımızın bir hissəsi gizli yollarla xaricə keçirilərək baha qiymətə erməni kolleksionerlərinə satılmışdır. Məhz bu səhəbdəndir ki, nadir xalçalarımızın böyük bir hissəsi müxtəlif ölkələrdə yaşayan, əslən erməni mənşəli xarici vətəndaşların şəxsi kolleksiyalarında toplanmışdır. Ölkəmizdən aparılan xalçaların bir hissəsi isə İrəvanın və indiki Ermənistəninin başqa şəhərlərinin muzeylərində mühafizə

olunaraq ermanı mədəniyyəti nümunələri kimi nümayiş etdirilməkdədir. Bu gün İrəvan şəhərindəki Tarix muzeyində nümayiş etdirilən qədim və məşhur "Naxçıvan" çəşnisi ilə tanınan və oxşarı Azərbaycanın digər bölgələrində də rast gəlinən xalça dünyasının müxtalif ölkələrindən gəlmış tamaşaçılara ermanıların "Icevan" xalçası adı ilə təqdim olunur (12, s. 354). Təsəssüf ki, bu cür faktlar onlardır.

Təqdimat mərasimində Ali Məclisin Sadri muxtar respublikada son illərdə xalçaçılığın inkişafı ilə əlaqədar aparılan genişmiqyaslı işlərdən bəhs etməklə yanaşı, bu sahədə qarşıda duran vəzifələrdən də səhəbat açmış və bu münasibətlə qeyd etmişdir ki, "Naxçıvan xalçaları, sadəcə, xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, inəcənənatını və məisət tarzını özündə yaşıdan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölümü Naxçıvan xalçaçılıq məktəbini elmi cəhətdən və sistemli şəkildə araşdırma, xalçaçılıq sahəsində unudulmaqdə olan əmənələrin bərpasına çalışmalı, Naxçıvan Dövlət Arxiv idarəsi ilə birlikdə xalçaçılıq məktəbinə dair elmi işlər hazırlanmalıdır" (16, 9 noyabr 2013-cü il).

Xalçalarımızın təbliği, onların gənc nəslə tanidılmasını vacib sayan Ali Məclisin Sadri Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnsti-tutunun təsviri inəcənənat ixtisasında təhsil alan tələbələrinin xalçaçılıq məktəbinə aid yeni nəşrlərlə tanış edilməsi, həmin nəşrlərin tədris planlarına salınması, Xalça muzeyində açıq darslar keçilmesi haqqında tapşırıqlar vermişdir. Həmçinin, Ali Məclisin Sadri xalçaçılıq kurslarının təşkilinin bundan sonra da davam etdirilməsi, xalçaçılıqda istifadə olunan xammallın, təbii boyaların istehsalı və tədarükü üçün müvafiq tədbirlərin görülmesi, xalça sənəti əmənələrinin yayıldığı ərazilərdə xalça istehsalının dəstəklənməsi, bölgədə yaşayan xalça toxuyanlar üçün zəruri şərait yaradılması, xalçaların təbliği işinin genişləndirilmesi, elmi əsərlərə yeni bələdçi kitablarının yaradılması və sair haqqında müvafiq nazirliklər və aid təşkilatlar qarşısında konkret vəzifələr qoymuşdur (16, 9 noyabr 2013-cü il).

Muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi, təbliği və inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı kimi diqqəti cəlb edən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sadri tərəfindən alımlara, təhsil işçilərinə, müvafiq nazirlik və təşkilatların əməkdaşlarına ünvanlanan istiqamətverici fikirlərin, tövsiyə və tapşırıqların, qarşıya qoyulan möhtəşəm vəzifələrin yerinə yetirilməsinə başlanması ilə, fikrimizə, təqdimat mərasiminin keçirildiyi gün – 8 noyabr 2013-cü il Naxçıvan Muxtar Respublikasında xalçaçılığın tədqiqi, təbliği, inkişaf etdirilməsi və sair sahəsində yeni mərhələnin başlangıçına çevrilmişdir. Şübəsiz ki, bu mərhələ dekorativ-tətbiqi sənət imizin möhtəşəm nümunəsi olan xalçaçılığın Naxçıvan Muxtar Respublikasında inkişafına özünün böyük təhfələrini verəcəkdir.

ƏDƏBİYYAT

1. Azərbaycan tarixi / S. Əliyarlının redaktorluğu ilə. Bakı: Azərbaycan nəşriyyatı, 1996, 872 s.
2. Azərbaycan tarixi: 7 cild, II c., Bakı: Elm, 1998, 596 s.
3. Azərbaycan tarixi: 7 cild, III c., Bakı: Elm, 1999, 584 s.
4. Azərbaycan xalçaları: Naxçıvan qrupu. Bakı: Elm, 2012, 80 s.
5. "Azərbaycan xalçaları" jurnalı. 2013, c. 3, № 8, 144 s.
6. "Elm" qazeti.
7. Karimov L. Azərbaycanda xalça incəsənətinin öyrənilməsinə dair / Azərbaycan incəsənəti, I c., Bakı, 1959.
8. Karimov L. Azərbaycan xalçası. I c., Bakı-Leningrad: Azərbaycan SSR EA nəşriyyatı, 1961.
9. Məmmədov R. Naxçıvan şəhərinin tarixi ocerki. Bakı: Elm, 1977, 160 s.
10. Muradov V. Naxçıvan xalçaçıları. Bakı: Elm, 2013, 156 s.
11. Musavi T. Orta asır Azərbaycan tarixinə dair farsdilli sənədlər. Bakı: Elm, 1977, 240 s.
12. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, 521 s.
13. Rəsmi Sənədlər. 1996-2011. Naxçıvan: Əcəmi, 2012, 536 s.
14. Səfərli H.F. Culfa bölgəsinin epiqrafik abidələri. Bakı: Elm, 2002, 80 s.
15. Vəliyev M (Baharlı). Azərbaycan. Bakı: Azərbaycan, 1993, 192 s.
16. "Şərq qapısı" qazeti.
17. Nəimat M.C. Korpus эпиграфических памятников Азербайджана. Т. III, Баку: XXI –Yeni nəşrlər evi, 2001, 216 c.
18. Пиралов А.С. Кустарные промыслы Кавказа. СПб., 1913.
19. Сафаров Ф.Я. Арабо-персоязычные надписи Нахичеванской АССР (XVI-XIX вв) как историко-культурные памятники. Дис. канд. ист. наук. Баку, 1987, 179 с. НАИИ НАН Азербайджана. Инв. № 8383.
20. Xudud al-Alem (рукопись Туманского). Ленинград, 1930.

Фахреддин Сафарли

ИЗ ИСТОРИИ РАЗВИТИЯ КОВРОТКАЧЕСТВА В НАХЧЫВАНЕ

В статье рассматривается история развития ковроткачества в Нахчыване. Отмечается, что ковроткачество в Азербайджане появилось за несколько веков до нашей эры, в раннем средневековье превратилось в самостоятельную ремесленную отрасль. Развитое овцеводство, наличие богатых запасов растительных красителей оказывало значительное влияние на развитие ковроткачества. В статье также рассмотрен вопрос Нахчыванских ковров, которые хранятся в иностранных музеях и коллекциях.

Ключевые слова: Нахчыван, ковер, музей, средние века.

Fakhraddin Safari

**FROM DEVELOPMENT HISTORY OF CARPET
WEAVING IN NAKHCHIVAN**

Development history of the carpet weaving in Nakchivan is considered in the paper. It is noted that carpet weaving in Azerbaijan appeared several centuries before our era, in the early Middle Ages became an independent handicraft industry. Developed sheep breeding, presence of rich reserves of vegetable colors influenced the development of carpet weaving considerably. Also the problem of Nakchivan carpets that are stored in foreign museums and collections is considered in the paper.

Key words: *Nakhchivan, carpet, museum, Middle Ages.*